



XALQ QƏZETİ

№ 05 (28977) 9 yanvar 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Balakən rayonunun Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. On səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən–Qazbinə–İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon (dörd milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 yanvar 2019-cu il

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi öz bəhrələrini verir

□ Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət və bu siyasətin əsas istiqamətlərindən biri olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Məhz ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin əsas hədəflərindən biri qeyri-neft sektorunun inkişafını təmin etməkdən ibarətdir. Həyata keçirilən çoxşaxəli və əsaslı islahatlar nəticəsində Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, ixrac imkanlarımız genişlənir, idxaldan asılılıq azalır. Bütün bu uğurların əsasında da xalq-iqtidar birliyi və qarşılıqlı etimad prinsipi dayanır.



Qarşımızda duran yeni iqtisadi inkişaf proqramının əsas məqsədi ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektora dəstək verməkdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Ümumiyyətlə, global maliyyə böhranı və son üç il ərzində dünya bazarında xam neftin qiymətinin ucuzlaşması və bütövlükdə iqtisadi inkişafın xarakterinə global təzyiqlərin artması müvafiq strateji yol xəritəsinin işlənilib hazırlanmasını və reallaşdırılmasını sürətləndirir.

Bu realıqlı nəzərə alan Azərbaycan hökuməti milli iqtisadiyyatın inkişafını təmin edəcək konseptual sənədi – Strateji Yol Xəritəsini qəbul etdi. Daha dəqiq desək, Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" qəbul olundu. Qeyd etmək yerinə düşər ki, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, üç dövrü – 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövrü əhatə edir.

Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun və ixracının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə

cəlbə, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri haqqında sənəddə deyilir ki, bu, iqtisadiyyatın rəqabətqabiliyyətililiyini, inklüzivliyi və sosial rifahını daha da artıracaq, investisiyaların cəlbə, azad rəqabət mühiti, bazarlara çıxış imkanlarını genişləndirəcək və insan kapitalının inkişafına yardım edəcək. Bunun nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin daha da gücləndirilməsi və yüksək gəlirli ölkələr qrupuna daxil olması planlaşdırılır. İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin

qiymətləndirməsinə görə, sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə global meylləri, iqtisadiyyatın 360 dərəcəli diagnostikasını və görülməli tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir.

Mütəxəssislər vurğulayırlar ki, ciddi təhlillər üzərində qurulan Strateji Yol Xəritəsində Azərbaycanda mövcud iqtisadi vəziyyət, həm də global və regional trendlər nəzərə alınmışdır. Ən əsası, strateji yol xəritələrinin layihələri hazırlanarkən maraqlı tərəflərin, vətəndaş cəmiyyəti institutlarının rəy və təklifləri də diqqətdən yayınmamışdır. Nəzərdə tutulan layihələr neft-qaz, kənd təsərrüfatı, istehlak malları istehsalı, ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm, logistika və ticarət, əhalinin müvafiq qiymətə mənzil təminatı, peşə təlimləri, maliyyə xidmətləri, telekommunikasiya və kommunal xidmətlərinin əhatə edir. Xüsusilə vurğulamaq lazımdır ki, konseptual sənədin həyata keçirilməsində başlıca məqsəd iş yerlərinin yaradılması, mənzil təminatı, təhsil və səhiyyə xidmətləri, kommunal xidmətlər və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçid yolu ilə yoxsulluğun azaldılmasıdır. Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir.

(ardı 3-cü səhifədə)



Azərbaycan 2018-ci ildə İslam dövlətləri ilə əməkdaşlıqda böyük uğurlar qazanıb

□ Uğurlu hadisələr və faktlarla zəngin olan 2018-ci il milli tariximizin şərəfli səhifələrindən birinə çevrildi. Ötən il Prezidentin çoxsaylı xarici səfərləri, dünyanın aparıcı dövlət başçılarından bir neçəsinin ölkəmizə gəlməsi, qonşu ölkələrlə əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılması, Avropa İttifaqı ilə münasibətlərin daha da möhkəmləndirilməsi, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizin qətiləşdirilməsi, Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin və Ələt Ticarət Limanının açılışı qeyd edilən uğurların bir hissəsidir.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriklərini çatdıraraq, bütün bunlar barədə ətraflı söz açılmaqla yanaşı, qeyd edilir ki, İslam həmrəyliyi məsələlərində bizim rolumuz artır. Dövlət başçımız vurğulayır ki, İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir. Tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət göstərir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur.

Xatırladaq ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa xüsusi önəm versə də, son iki ildə bu əlaqələr daha geniş sahələrə əhatə etmişdir. Məsələn, 2017-ci il mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində "Birlikdə güclülük" devisi altında Ərəb–İslam–Amerika Sammiti keçirilmişdir. Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdikləri sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdi. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin global təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolunu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılmışdır.

Yaxud, həmin il sentyabrın 10-11-də Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə I Sammiti keçirilmişdir. Sammitdə təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev sammitin sessiyasında "XXI əsrdə elmin cəmiyyətə artan təsiri" mövzusunda çıxış etmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, son bir neçə ildə Azərbaycanla İOT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarından

bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda müqəddəs məscidləri dağdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

2017-ci il dekabrın 13-də Türkiyə Respublikasının təşəbbüsü ilə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair keçirilən fəvqəladə Zirvə toplantısında "Qüdsə həmrəyliyi üçün birlikdə hərəkət" devisini dəstəkləyən 50-dək ölkədən dövlət və hökumət başçıları qatılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış edərək Azərbaycanın Fələstin–İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bəyan etmişdir.

Xüsusilə vurğulayaraq ki, 2018-ci il aprelin 17-19-da Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının IV sessiyası keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İOT, Dialog və Əməkdaşlıq üzrə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İOT Gənclər Forumu) və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) birgə təşkilatçılığı ilə baş tutmuşdu. Konfransda İOT Gənclər Strategiyası, Ortaq Gənclər Fəaliyyəti və İdman üzrə qətnamələr, konfransın yekun hesabatı, nazirlərin görüşünün 5-ci sessiyanın tarixi və yerinin müəyyənləşdirilməsi ilə bağlı qərar, eləcə də yekun Bakı Bəyannaməsi müzakirə olunaraq qəbul edilmişdir.

Bakı tədbirinin öz cəhətlərindən biri İOT tarixində ilk dəfə olaraq bu arealda konkret sahələr – təhsil, elm, məşğulluq, biznes və s. üzrə gənclərin inkişafına xidmət edəcək Gənclər Strategiyası, eləcə də bu quruma üzv olan ölkələrin gənclik siyasəti sahəsində fəaliyyətini əlaqələndirəcək Ortaq Gənclər siyasətinin qəbul edilməsidir. 2025-ci ilədək dövrü əhatə edəcək bu fəaliyyət planları İOT ölkələrində gənclərə bağlı ən əhatəli sənəddir.

Yeri gəlmişkən, aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının IV sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşmüşdü. Dövlət

başçımız xatırlatmışdır ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür: "Son illərdə biz nazirlər səviyyəsində çox sayda tədbirlər təşkil etmişik. Mən şadam ki, bu gün gənclər və idman nazirləri bizim qonaqlarımız sırasındadır. Azərbaycan hər zaman qardaş müsəlman ölkələrinin dəstəyini hiss edir və öz növbəsində, bütün beynəlxalq təşkilatlarda qardaşlarını dəstəkləyir. Biz BMT-də, sözsüz ki, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi başqa müxtəlif regional təşkilatlarda fəal əməkdaşlıq edirik. Azərbaycan qardaş ölkələrlə həmrəyliyin və tərəfdaşlığın gücləndirilməsi siyasətini davam etdirəcək. Biz hər zaman bir-birimizi dəstəkləməli, bir-birimizin yanında olmalıyıq".

Dövlət başçımız qonaqların nəzərinə çatdırmışdır ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə bağlı bir neçə qətnamə qəbul edib. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkünə çevrilib. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Hazırda bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınır. Biz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan qardaşlarımızın Azərbaycana göstərdikləri davamlı dəstəyə görə çox minnətdarım.

Xatırladaq ki, 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunmuşdu. Dövlətimiz həm ölkə daxilində, həm də xaricdə çox sayda tədbirlər təşkil edərək müsəlman ölkələrinin birliyi və nümayiş etdirmişdir. Dövlət başçımız dedi ki, biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irsimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyi töhfəni nümayiş etdiririk. Məhz həmin dəyərlərə verilən önəmin nəticəsi idi ki, Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi.

Yeri gəlmişkən, 2018-ci il Azərbaycanın qədim şəhəri olan Naxçıvan İSESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu və xalqımız bunu geniş şəkildə qeyd etdi. Bir neçə il bundan əvvəl paytaxtımız Bakı da İslam mədəniyyətinin paytaxtı idi. Bu, bizim gördüyümüz işlərin, müsəlman dünyası ilə birliyin və həmrəyliyin nümayişidir.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"



İqtisadiyyatın şaxələndirilməsi iqtisadi artımı sürətləndirəcək

» 2



Ölkə üzrə pambıq tədarükü 232 min tonu ötüb

» 4



Belçikalı nazir Avropa Şurasının baş katibi seçilə bilər

» 5



Fransada razılaşdırılmamış nümayişlərin iştirakçılarına qarşı cəza sərtləşdirilir

» 8

İqtisadiyyatın şaxələndirilməsi iqtisadi artımı sürətləndirəcək

□ **2017-ci ildə əldə edilən iqtisadi sabitlik ötən il iqtisadi artıma nail olunmasına imkan yaratdı. 2014-cü ildə dünya neft bazarında yaşanan şok inkişaf etmiş və inkişaf etməkdə olan neft ölkələrinə xarici faktor kimi təsir göstərməyə başladı. Xüsusən 2014-cü ildən etibarən Azərbaycan üçün əsas prioritet məhz xarici faktorların və şokların təsirlərini minimumlaşdırmaq oldu. Nəticə etibarilə 2017-ci ildə iqtisadiyyatda sabitliyin əldə olunmasını müşahidə etdik. Bu isə 2018-ci ildə bütün makroiqtisadi göstəricilərdə artıma nail olunması üçün imkan yaratdı.**



Keçən il iqtisadiyyatda diqqət çəkən ən mühüm məqamlardan biri o oldu ki, qeyri-neft sektoru üzrə artımlar ümumi iqtisadi artımları üstələdi. Qeyri-neft UDM-ni ümumi daxili məhsulla, qeyri-neft sənayesini sənayedəki artımla müqayisə etsək böyük fərqi aydın görə bilərik. Bu, ötən il qeyri-neft sektorunun daha çox və proqnozlaşdırılardan artıq inkişaf etdiyindən xəbər verir.

Qeyri-neft sənayesindəki artımın ikirəqəmli olması bir daha təsdiq edir ki, qeyri-neft sənayesi və qeyri-neft sektoru artım faizi baxımından aparıcı mövqeyini qoruyub saxladı. Bu baxımdan 2018-ci il bütün əsas makroiqtisadi göstəricilərdə artımın qorunub saxlanılması, eyni zamanda, artım tempinin keyfiyyət baxımından yenilənməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı imkanların artırılması kimi yadda qaldı.

Ötən il Azərbaycanın valyuta ehtiyatlarının artması da diqqət çəkib. Belə ki, neftin dünya bazarında qiymətinin çox da yüksək olmamasına baxmayaraq, 2017-2018-ci illərdə Azərbaycan valyuta ehtiyatlarının həcmi artırır. Bu, Azərbaycan üçün sigorta yastığının formalaşdırılması baxımından mühüm önəm daşıyır. Azərbaycan strateji valyuta ehtiyatlarını artırmaqla iqtisadiyyat-



istiqamətdə ehtiyatların artırılması baxımından önəmlidir.

Ötən il, eyni zamanda, ticarət və tədiyə balansında müsbət saldonun əldə edilməsi və möhkəmlənməsi ilə yadda qaldı ki, bu da makroiqtisadi sabitlik baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın ticarət balansında 7 milyard manat-dan artıq müsbət profit var ki, bu da ötən il həm tədiyə, həm ticarət balansında müsbət tendensiyanın güclənməsindən xəbər verir.

Ötən il həm ölkəmiz, həm də region üçün Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra layihələrlə yadda



dakı dayanıqlığı birmənalı şəkildə gücləndirmiş olur.

Ötən ilin yanvar-sentyabr aylarında strateji valyuta ehtiyatları 45 milyard dolları ötüb. Bu da ölkənin 32 aylıq mal və xidmətlər idxalı üçün kifayətdir. Valyuta ehtiyatlarımızın həcmi Azərbaycanın xarici borcundan 3 dəfə çoxdur. Bu da iqtisadi baxımından, xüsusən təhlükəsizliyin formalaşdırılması kontekstində çox vacibdir.

Azərbaycan 2018-ci ildə yalnız Dövlət Neft Fondunun deyil, həm də Mərkəzi Bankın ehtiyatlarının artırılmasına nail ola bilib. Bu da hər iki

qaldı. Məsələn, 40 milyard dollardan artıq sərmayəsi olan, region üçün strateji əhəmiyyətli layihə sayılan Cənub Qaz Dəhlizinin açılışı həyata keçirildi. Bu layihənin reallaşması birbaşa dövlətimizin başçısının siyasi iradəsi nəticəsində mümkün oldu. İnvestisiya tutumu yüksək olduğu üçün layihənin icrası üçün qeyri-müəyyənliklər vardı. Lakin buna rəğmən Azərbaycan öz siyasi iradəsini nümayiş etdirməklə, ölkəmizin birbaşa təşəbbüsü və imkanları daxilində layihə reallaşdı. Bu,

qonşu Türkiyə bazarına əlavə olaraq 8 milyard kubmetr mavi qazın nəqli, Avropaya ilk mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəqli deməkdir. Bütövlükdə, layihə Avropa və Türkiyə bazarına 31 milyard kubmetrdən artıq mavi qaz nəqlinə imkan verəcək. Bu, həmçinin şərait yaradacaq ki, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasının 120 milyard dollardan artıq gəlir əldə edə bilsin.

Azərbaycan 2018-ci ildə, həmçinin xaricdəki investisiya qoyuluşlarını artırdı. SOCAR-ın Türkiyənin İzmir şəhərində Əliaga rayonunda inşa etdiyi "Star" neft emalı zavodu (NEZ) 7 milyon dollara yaxın sərmayə tutumu olan və Türkiyənin enerji məhsullarına olan tələbatını ödəyəcək bir müəssisədir. Xüsusən rentabellik baxımından Türkiyə bazarındakı tələbi nəzərə alsaq, bu, Azərbaycanın xarici sərmayələrinin şaxələndirilməsi və gəlirliliyinin artırılması baxımından vacib hesab olunur.

Bütövlükdə, 2018-ci ildə baş verən iqtisadi hadisələri və makroiqtisadi göstəricilərdəki artımı nəzərə alsaq, 2018-ci il növbəti il üçün daha sürətli iqtisadi artım üçün baza formalaşdırdı. Belə ki, yalnız Azərbaycan hökuməti deyil, beynəlxalq maliyyə qurumları da 2019-cu ildə Azərbaycanda iqtisadi artım tempinin 3,6 faizdən çox olacağını proqnoz-

Hikmət Babaoğlu: Azərbaycanın əldə etdiyi uğurlar bədxahlarımızı narahat edir

□ **Son günlər antiazərbaycan mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və barəsində məhkəmə hökmü olan Mehman Hüseynov adlı şəxsi bu məqsədlə həmin süni gündəmə alət etməyə çalışırlar. Bunu Trendə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.**



Deputat bildirir ki, əslində bu hay-küyün M.Hüseynovla heç bir əlaqəsi yoxdur: "O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin qərarı ilə məsuliyyətə cəlb edilib. İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər bir daha onu növbəti qanun pozuntusuna cəlb etməklə vəziyyətdən sui-istifadə edirlər. Bu, yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran antiazərbaycan şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları ölkənin milli maraqlarına qarşı qoyurlar. Hazırda baş verənlər də növbəti belə oyunun bir halqasıdır".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır:

"Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər. Nəticədə belə mərkəzlər üçün ələ Mehman Hüseynov

Axsaq atın kor nalbəndləri...

□ **Bu gün peşəsindən asılı olmayaraq istənilən şəxs sayt yaradıb orada müəyyən mövzu haqqında fikirlərini, fotolarını paylaşa, başqa sözlə, blogger fəaliyyəti göstərə bilər. Bu məqamda onu da xatırladı ki, "blogger" ingilis sözüdür "vəb gündəliyi", yaxud "onlayn gündəlik" deməkdir. Yeni bir şəxsin müəyyən mövzu ilə bağlı öz fikirlərini, mövqeyini ifadə etməsi, bunu, belə demək mümkünsə, cəmiyyətin müəyyən bir kesimi ilə bölüşməsidir.**

Qeydlərimə bu cür girişlə başlamayım təsadüfi deyil. Məqsədim texnologiyanın yüksək səviyyədə və sürətlə inkişaf etdiyi indiki dövrdə blogger fəaliyyətinə geniş meydan açıldığını diqqətə çatdırmaqdır. Lakin heç kəsə haqq verim ki, belə meydan genişliyindən geninə-boluna yararlanaraq, "babam mənə kor deyib, gəlib-gedənı vur deyib" şəklində kimisə təhqir etsin, kiməsə böhtan atsın, hansı ölkədənsə nəse qoparmaq üçün dövləti, dövlətçiliyi aşağılasın. Son günlər tozanaq qoparan "blogger Mehman Hüseynov əhvalatı"nın əsasında da məhz bu amil dayanır...

Keçək əsl mətləbə. Blogger Mehman Hüseynov kimdir? 2017-ci ilin martın 3-də Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub və Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il dekabrın son günlərinin birində isə cəzaçəkmə müəssisəsində rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan eşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bax, elə bundan sonra antitmilli qüvvələrin və onların xaricdəki havadarlarının haray-heşiri başlayıb. Onlar yorulmadan hay-küy salaraq, guya bloggerin şərləndiyini, təqiblərə məruz qaldığını, aləmə car çəkər, quru aclıq keçirdiyini, vəziyyətinin acınacaqlı hala düşdüyünü, ölüm ayağında olduğunu bildirirlər.

Burada sual yaranır: məhkum M.Hüseynovun növbəti cinayət əməlini pərdələməyə çalışılmasının, bloggerin "aydan arı, sudan duru" kimi göstərilməsinə cəhd edilməsinin, Azərbaycan əleyhinə növbəti kampaniya aparılmasının səbəbi nədir?

Halbuki M.Hüseynov nə aclıq aksiyası keçirir, nə də səhətinədə təhlükəli problem var. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun üzvləri də Bakı İstintaq Təcridxanasına gedərək Mehman Hüseynova bax çəkiblər. Müşahidə nəticəsində məlum olub ki, o, qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.

Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin məlumatında da bildirilir ki, Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhəti qaydasındadır. Onun qidalandığı, vəkili ilə görüşdüyü, ailə üzvləri ilə telefonla danışdığı rəsmi məlumatda təsdiqini tapır.

Əlbəttə, ictimaiyyət və şər kampaniyasının arxasında Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Həbib Müntəzir, Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Tural Sadiqlı, Məhəmməd Mirzəli, Nahid Cəferov və digər bu kimi Sorosun maliyyəsi ilə işləyən antitmilli ünsürlərin dayandığını yaxşı bilirlər. Onlar bu yolla ölkəmizdə blogger fəaliyyəti ilə məşğul olanları guya fiziki zorakılıqlara məruz qalması barədə beynəlxalq qurumları yalan məlumatlarla çaşdırmağa, Azərbaycan dövlətinə təzyiq edilməsinə cəhd göstərirlər. Eyni zamanda, bu kampaniyadan yararlanıb qrant əldə etmək istəkləri də sirr deyil.

Sonda vurğulamaq istədim ki, antitmilli şəbəkə və onların xaricdəki havadarları unutmamalıdır ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək, ən başlıcası Azərbaycanı öz müstəqil siyasətindən döndərmək mümkün deyil.

Vahid ABBASQULİYEV,
filologiya üzrə fəlsəfə doktoru

□ **Yeni il gecəsi Qazaxıstanın Qaraqanda şəhərində bir qrup erməninin yerli sakinini qətlə yetirməsi adı bir hadisə deyil. Bu, əslində, həmin ölkədəki erməni icmasının özünü yerli əhaliyə qarşı çox aqressiv aparmasının nəticəsidir. Bunu Trendə Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.**

Deputat qeyd edib ki, hər bir gəlmə xalq istər-istəməz yerli adət-ənənələrə hörmətlə yanaşmalı və yerli əhali ilə normal münasibətlər qurmağa çalışmalıdır: "Ancaq gördüyümüz kimi, Qazaxıstanda ermənilər biznesdə, eyni zamanda, ictimai həyatda yer tutmalarına baxmayaraq, yerli əhaliyə qarşı aqressiya nümayiş etdirirlər və bunun nəticəsi olaraq Yeni il gecəsi qətl hadisəsi baş verdi".

Aydın Mirzəzadə vurğulayıb ki, Qazaxıstanda yerli sakinlərin ayağa qalxması, erməni icmasının nümayəndələrinin ölkədən çıxarılmasını tələb etməsi artıq qazaxların ermənilərin hərəkətlərindən boğazı yığıldıqlarını göstərir: "Ümumiyyətlə, birinci dəfə

Deputat: Qazaxıstanda yerli sakinlər ayağa qalxıb ermənilərin ölkədən çıxarılmasını tələb edirlər

deyil ki, erməni icmasının nümayəndələri yaşadıkları ölkənin yerli əhəlinə qarşı belə münasibət göstərirlər. Vaxtaşırı olaraq ermənilərin yaşadıkları ölkələrdə yerli sakinlərə qarşı kobud hərəkəti, qətl törətməsi faktlarına rast gəlirik".

A.Mirzəzadə xatırladıb ki, vaxtilə Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilər



göstərir. Qazaxıstanda baş verən hadisə də buna bir nümunədir".

Qeyd edək ki, cari il yanvarın 1-də Yeni il gecəsi Qazaxıstanın Qaraqanda şəhərində ermənilərə məxsus olan "Drevni Rim" restoranında cinayət hadisəsi baş

Vüqar BAYRAMOV,
iqtisadçı ekspert

mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmis və bu cinayətdə təqsirli bilinən erməni milliyətindən olan 2 nəfər – Məlxasyan Torqom Manveloviç, Məlxasyan Soxak Samveloviç və qazax Nədirbəkov Kair Xamitoviç tutularaq barələrində həbs

sonradan bizim torpaqlara da iddia etdilər: "Qədim Azərbaycan torpaqlarında dövlət qurub azərbaycanlıları etnik təmizləməyə məruz qoydular. Hələ, bu, azmış kimi, Azərbaycana qarşı hərbi əməliyyatlar apararaq torpaqlarımızın 20 faizini işğal etdilər. Yeni ermənilərin milli düşüncəsində başqa millətlərə münasibətdə olan nifrət hissi bu gün özünü bu və ya digər formalarda

verib. İşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətilində davam etdirilən münaqişə zamanı 1 qazax gənc - 1995-ci il təvəllüdü Raximjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hadisə ilə bağlı videoreportajlar sosial şəbəkələrə ötürülüb. Hüquq-

qətimkan tədbiri seçilib, erməni Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub. Baş vermiş hadisə, yeni ermənilərin müştəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətinə haqlı narazılığa səbəb olub.

Ermənistan ordusunda ölüm hallarının sayı artıb

Erməni jurnalist Qriqor Atanesyan bildirir ki, Paşinyan hakimiyyətə gələndən sonra nüfuz qazana bilməməsinin günahını yerli kütləvi informasiya vasitələrində axtarır. Bu isə kökündən yanlışdır. Biz gördüklərimizi yazırıq. Jurnalistin fikrincə, Paşinyanın dövlət idarəçiliyindən ayrılışı olmadığını təkcə yerli mətbuat yox, Avropanın nüfuzlu saytları da yazırlar.

"Aravot" qəzetinin baş redaktoru Aram Abrahamyan da tənqidi məqalələrə görə təhdidlə üzləşdiklərini etiraf edib. O deyib ki, son illər orduda ölüm hallarının sayı artıb. Bunu necə ört-basdır

etmək olar? Bu barədə həqiqəti yazanda bizə hədə-qorxu gəlirlər. A. Abrahamyan Ermənistanın Hərbi Quluqçuların Sığorta Fondunun saytına istinadən deyib ki, ötən illərlə müqayisədə əsgərlər arasında qeyri-döyüş şəraitində ölənlərin sayı artıb.

Qəzet 2019-cu il yanvarın 1-nə olan məlumata görə, 2015-2018-ci illər ərzində ölən və ya I-II qrup əlil olan 208 zabit və əsgərin adını açıqlayıb. Digər yeri kütləvi informasiya vasitələrində bu barədə dərc olunan məqalələrdə qeyd edilir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin

məlumatına görə, Ermənistan silahlı qüvvələri 2018-ci ilin 9 ayı ərzində Dağlıq Qarabağda 44 hərbiçisini itirib. Onların 27-nin hərbi xidmət zamanı öldüyü, 8-nin isə intihar etdiyi bildirilir.

"168 saat" qəzetinin baş redaktoru Satik Seyranyan bir müddət əvvəl Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun bölmələrinin birində əsgərlər arasında baş vermiş kütləvi davadan yazıb. Baş redaktor bildirir ki, uzun müddətdir Ermənistanın olan əsgərlər Qarabağ erməniləri arasında münaqişə davam edir. Bunu Ermənistandan olan əsgərlərin



Qarabağ ermənilərini təhqir etməsi ilə əlaqələndirən baş redaktor bütün bunların əsas səbəbini Ermənistan ordusunda nizam-intizamın olmaması ilə əlaqələndirib. Bildirilir ki, yüksək rütbəli zabitlər sırası hərbiçilərə hələ də özlərinin nökrələri kimi baxırlar. Ona görə də gənclər hərbi xidmətdən yayınır, valideynlər övladlarını təhsil almaq adı ilə müxtəlif ölkələrə göndərirlər.

S.Seyranyan məqaləsində qeyd edir ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra da orduda heç bir dəyişiklik baş

verməyib. Bildirilir ki, baş nazirin müdafiə naziri vəzifəsinə təyinatı da uğurlu seçim deyil. Ermənistanın hazırkı müdafiə naziri David Tonoyan orduda irimiq-yaslı qanun pozuntuları və korrupsiya hallarının əsas iştirakçılardan biri olub. Məqalə müəllifi yazır ki, hazırkı müdafiə naziri özünü elə aparır ki, guya orduda baş verən bu blabırçılıqlardan xəbərsizdir. Halbuki bu adam 2016-cı ildə Okhanyanın birinci müavini olub və korrupsiya faktlarının aşkar olunduğu sahələr birbaşa onun səlahiyyət dairəsində idi.

Yerli kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə əhalinin gələcəyə inamının və Paşinyan hakimiyyətinin ölkəni tənəzzüldən çıxaraçağını ümidin itdiyi xüsusi qeyd edilir.

Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi öz bəhrələrini verir

(*əvvəli 1-ci səhifədə*)

Bu dövrün iqtisadi inkişaf perspektivinin fundamental əsası - makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının təşviqi və dəstəkləyici dövlət sektorunun yaradılmasıdır. 11 sektor üzrə hazırlanmış və təsdiqlənmiş 12 yol xəritəsinin altısı bilavasitə real sektorla, o cümlədən neft-qaz və kimya məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sektorunun inkişafı ilə bağlıdır. İki sahə bilavasitə sosial məsələlərlə əlaqədardır. Dünya təcrübəsi göstərir ki, bu gün milli iqtisadiyyatların davamlı inkişaf modelinə keçidinin təmin edilməsi həlledici dərəcədə insan kapitalının həcmi və keyfiyyəti ilə bağlıdır. Telekommunikasiya və maliyyə-bank sektorunun inkişafı da konseptual sənədin hədəf mərkəzindədir. Strateji Yol Xəritəsində logistika və ticarətin inkişafı da prioritet istiqamət təşkil edir.

Artıq sadalanan istiqamətlərdə uğurlu addımlar atılır və ürekaçan nəticələr qazanılır. Xatırladaq ki, 2004-cü ildə birinci regional inkişaf proqramının qəbul edilməsindən indiyədək yeni müəssisələr və yeni iş yerləri yaradılmışdır. Məhz bu proqramın yerinə yetirilməsi nəticəsində bölgələrimiz inkişaf edir. Ötən illər ərzində böyük və kiçik sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına böyük dəstək göstərilir. Aparılan islahatlar, ilk növbədə, idarəetmə, kənd təsərrüfatının, ixracın təşviqi ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Sumqayıt, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parklarının, eyni zamanda, Yüksək və Mingəçevir yüksək texnologiyalar parklarının yaradılması məhz uğurla həyata keçirilmiş islahatların



bəhrəsidir. Dünya təcrübəsi göstərir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlətimizin başçısı vurğulamışdı ki, sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır: "Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə

qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları artıq qoyulub. Əlbəttə ki, Azərbaycanda avtomobil istehsalı başlayıb. Neftçalada ildə 10 min minik avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda 10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik. Yəni, əminəm ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq. İndi bir neçə şəhərdə parklar yaradılır. Təkliflər verilməlidir ki, gələnlə biz bu siyasəti hansı şəhərlərdə davam etdirməliyik".

Bu gün qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsi diqqət mərkəzində saxlanılır. Regionların inkişafı, müasir iqtisadi və sosial infrastrukturun yaradılması və digər layihələr reallaşdırılır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yol-magistral təsərrüfatı yüksək tempdə inkişaf edir. Çox sayda müasir körpü salınımış, tunellər tikilmişdir. Bölgələrdə 4-ü beynəlxalq statuslu olmaqla, ümumilikdə 6 hava limanı vətəndaşların ixtiyarına verilməkdədir. Bundan başqa, dövlət dəstəyi tədbirləri çərçivəsində rayonlarda quşçuluq təsərrüfatına,

heyvandarlıq və südçülük komplekslərinə, ət kəsimi və emalı müəssisəsinə milyonlarla manat güzəştli kreditin verilməsi istehsalın artmasına, son illərdə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Bundan əlavə, regionlarda bağçılıq və üzümçülük təsərrüfatlarına, istixana komplekslərinə və meyvə-tərəvəz emalı müəssisələrinə milyonlarla manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi ilə yanaşı ixrac imkanını da yaratmışdır. Ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə iri fermer təsərrüfatının yaradılmasına da güzəştli kreditlər verilməkdədir.

Bu gün məlumdur ki, davamlı iqtisadi inkişafa nail olunmasında qeyri-neft sektoru böyük rol oynayır. Qeyd etdiyimiz kimi, tükenən təbii sərvətlərlə zəngin Azərbaycanda da iqtisadiyyatın şaxələndirilməsində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir və davamlı iqtisadi inkişafın təminatında informasiya-kommunikasiya texnologiyalarının (İKT) rolu da yüksək qiymətləndirilir. Xatırladaq ki, İKT-nin inkişafı üçün hüquqi bazanın yaradılmasında böyük rol oynayan, 2003-cü ildə ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" da ölkəmizdə informasiya cəmiyyətinə keçid prosesinin sürətlənməsinə təkan vermişdi. Məhz ulu öndərin qeyri-neft sahəsinə xüsusi diqqət yetirməsi və həyata keçirilmiş kompleks tədbirlər ölkədə İKT-nin sürətli inkişafına gətirib çıxaran innovativ fəaliyyət platformasının təşəkkül tapmasına şərait yaratmışdı.

Hazırda innovativ

rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, "elektron-hökumət" in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə olunması, yüksəkixtisaslı kadrların hazırlanması və görülən işlərə elmi dəstək verilməsi, ölkənin global informasiya məkanına sıx inteqrasiyası siyasəti uğurla davam etdirilir. Təsədüfi deyil ki, bu gün Azərbaycan dünyanın kosmos ölkələri ailəsinin üzvüdür.

Bir sözlə, bu gün qeyri-neft sektoru sürətlə inkişaf edir və hazırda ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın hədəfi ixracatı şaxələndirmək və ixrac yönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Bu istiqamətdə də real uğurlar əldə edilir. Azərbaycan dövləti iqtisadi inkişafı qeyri-neft sektorunun inkişafında görür və ölkə iqtisadiyyatının dayanıqlı inkişafını müəyyənləşdirən sahələrdə islahatlar həyata keçirir. Məhz məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur və bu tendensiyanın davam etməsinə şərtləndirən əlverişli investisiya-biznes şəraiti hökm sürür. Ən əsası, dövlətin qeyri-neft sektoruna dəstəyinin gücləndirilməsi iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək və Prezident İlham Əliyevin dediyi kimi, növbəti illərdə həyata keçiriləcək çox ciddi islahatlar və dərin islahatlar vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracaqdır.

Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 1

Bakı şəhəri, 7 yanvar 2019-cu il

"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1936) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi"ndə "Şahin Ələsgərov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi" sözləri "Tariyel Alverdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi" sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Atəşkəs rejimi 22 dəfə pozulub

□ **Ermenistan silahlı qüvvələrinin bəlmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.**

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcəvan rayonunun Berkaber, Aygeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərlı, Aşağı Əskipara, Qızılcacılı, Cəfərlı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqələrimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Mərzili, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələri atəşə məruz qalıb.

□ **Bakının qərribə cazibəsi var. Kim bu şəhərdə yaşayıb ömür sürürsə, ömürlük ona vurulur və bu doğmalığ, milliliyətindən asılı olmayaraq, şəhər sakinlərinin hər birinin könlündə taxt qurur. Bu, əvvəldən də belə olub, indi də belədir. Odur ki, "Bakı multikultural və tolerant şəhərdir" – deyimi şəhərin həyat tərzində və ab-havasında həmişə özünü göstərib.**

Azərbaycan xalqının azadlığının şəraf və qürur yeri olan Şəhidlər xiyabanını hər dəfə ziyarət etdikcə, həmin məşum 20 Yanvar gecəsində canlarını qurban vermiş azərbaycanlılarla yanaşı, ukraynalı, tatar, yəhudi, rus kimi digər millətlərin nümayəndələrinin məzarlarında yazılmış adlara nəzər yetirirəm. Demək olar ki, hamısı Azərbaycanda doğulub. 20 Yanvar gecəsi Bakını, bütövlükdə Azərbaycanı doğma bilən və illərdir bu məmləkətdə yaşamış azərbaycanlısı da, rusu da, tatarı, yəhudisi də... eyni taleyi paylaşmışlar. Həmin gecə milliliyətindən, dinindən asılı olmayaraq, ölkənin taleyi ilə bağlı haqsızlığa qarşı hamı həmrəy idi, bir idi...

Bu yaxınlarda araşdırma zamanı tanınmış jurnalist Qulu Kəngərlinin "Qara Yanvar şəhidləri" kitabını (1992) vərəqlədikcə, bunun bir daha şahidi oldum...

Veranın nakam ömrü



Sovet qoşunları Bakıya girərkən heç kim təəvvür edə bilməzdi ki, 70 il tərkibində yaşadıqları və xidmət etdikləri bu ordu insanlara qarşı belə bir vəhşi, qanlı cinayət törədər. Ancaq, həmin gecə insanlığa qarşı törədilmiş cinayət göstərdi ki, 70 il zorla, güc və qan bahasına qurulmuş imperiyanın əsas niyyəti tamamilə başqadır. Xalqlar arasında "Birlik, dostluq və bərabərlik" şüarları sadəcə sözde imiş. İmperiyanın bu cürkin niyyətini anlayan insanlar öz vətənlərinin azadlığı, istiqlalıyyəti

uğrunda küçələrə axışdı, tankların qabağına son nəfəslərindədək mərdi-mərdənə dayandılar...

20 Yanvar gecəsinin amansız gülləsi Bessantina Vera Lvovnanı

haqlayanda bu məşum və incə ruhlu qızıçığazın 17 yaşı tamam olmamışdı. Yəhudi əsilli, hərbi qulluçu ailəsində dünyaya göz açmış Vera ömrünün ən gözəl və tərəvətli çağında idi, 258 nömrəli orta məktəbin 11-ci sinfində oxuyurdu. Onun da, yəqin ki, hamı kimi məktəbdən sonrakı həyat barədə arzuları, xəyalları vardı. 23 nömrəli musiqi məktəbində skripkanın sirlərinə yiyələnmişdi. Bəlkə də, o amansız gecə olmasaydı, kim bilir, indi Vera ölkəmizi layiqincə təmsil edən istedadlı ifaçı ola bilərdi... Sovet ordusunun dinc əhalini amansızca gülləbaran etməsi çoxsaylı günahsız vətəndaş kimi Veranın da canına qıydı. Salyan kəzarması ilə üzbəüz binaya açılmış atəş evdə olan Veranın nəğməli ürəyini əbədi susdurdu. 20 Yanvar şəhidlərinin qırxı günü – martın 2-də isə Veranın doğum günü münasibətilə onu sevindirəcək güllər Şəhidlər xiyabanında məzarı üstünə düzülüb...

Tatar Fərqətin sonuncu vətənpərvərliyi


Şəhidlər xiyabanında asta addımlarla irəliləyirəm. Daha bir 20 Yanvar şəhidi Fərqət Şərəfullayevici Tuxtamişevin məzarı önündə dayanıram. Fərqət milliyətcə tatarlır, 1958-ci il oktyabrın 29-da dünyaya göz açdığı doğma Bakıda da gözlerini əbədi yumub. Bakı elektrik maşınqayırma zavo-



dunda yığıcı çiliğər işləyirdi. Həmin gecə iş yoldaşları ilə



birgə o da digər azərbaycanlılar kimi xalqımızın taleyüklü sınaq günündə Salyan kazarmasının yanında idi. Xalqımıza, günahsız və silahsız əhaliyə qarşı tuşlanan amansız güllələrə o da sinəsini siper etmişdi. Fərqət həmin gecə başından yaralanır. 20 Yanvar qətlamından sonra 32 yaşlı Fərqətin meyitini valideynləri yanvarın 26-da o vaxt Semaşko adına xəstəxananın morqundan tapırlar....

Aleksandr: Uşaqlar, mənə niyə?



Andrey Nişşenkonun isə 17 yaşı vardı. 1972-ci il mayın 6-da Bakıda doğulmuşdu. 2 nömrəli Dəmir yolu məktəbinin üçün-cü kursunda oxuyurdu. Həmin gecə dostu Fuad Babayevlə "Xəzər" kinoteatrının yanında görüşmüşdülər. Qəfilən kino-teatra tərəf hərəkət edən tank-

lardan dostlar atəşə tutuldu. Andreyin dostu Fuad Babayev o günləri belə xatırlayır: "Biz qaçmağa üz qoyduq. Bu vaxt mən ayağımdan yaralandım. Andrey isə qaçdı. Mən elə bildim ki, o, canını qurtara bilib. Amma yox... Sonra mən tanımadığım adamlar xəstəxanaya apardılar. Ertesi günü öyrəndim ki, əsgərlər onu süngü ilə vurublar. Onun boynunun ön səthi kəsilmiş, nəfəs boruları zədələnmişdir..." Yanvarın 20-də axşam saat



bir azdan qayıdacaq. Bu, onun son görüşü olur. Kapitan Oqtay Mirzəyev və leytenant Ağanəzər İsrayilovla birgə maşınla Tbilisi prospektindəki kimya şəhərciyinə dönərkən arxadan güllə səsi eşidilir. Valeri körpəsinin üzünü görməmiş həyata "əlvida" deyir. Valeri Boqdanov Gəncə şəhər qəbiristanlığında dəfn edilir.


Köməyə gədənər yarı yolda qaldılar...

Alimov Ramis XarisoVICI 1958-ci il iyulun 21-də Bakıda anadan olmuşdu. Milliyyətcə tatar olan Ramis 1973-cü ildən Bakı Boru Kəməri İdarəsinin avtomobil təmiri çiliğəri işləyirdi. 20 Yanvar gecəsində tankların uğultusuna, şəhərdə eşidilən vahiməli səsə körpə qızı Liliya ilə birgə oynar. Küçədən güllə səsləri gəlirdi. Sonra qonşular deyib ki, küçələr yaralılarla doludur. Bir çoxları kimi, Ramis dərhal geyinib, bayı-



nəşriyyatına çağırışa 1 nömrəli hərbişədirilmiş yanğınsöndürmə dəstəsi yollanır. Maşının sürücüsü isə Oleq Yusupov idi. Oleq 1944-cü il fevralın 28-də Bakıda anadan olmuşdu. Bir nömrəli hərbişədirilmiş yanğınsöndürmə dəstəsində sürücü işləyirdi. Həmin gecə də yoldaşları ilə birgə həmişəki kimi işinin başında idi. Lakin yanğınsöndürmə dəstəsi ünvana çatmır. Oleqin idarə etdiyi yanğınsöndürmə maşını [53-31-AQA] "Naxçıvan" mehmanxanasının yanından keçəndə maşın atəşə tutulur və həlak olur.

Aleksandr Vitalyevici Marxeyka Buzovna təcili yardım məntəqəsində həkim işləyirdi.



Əslən yəhudi olan Aleksandr 1958-ci ildə Bakıda anadan olmuşdu. Həmin gecə yanvarın 19-da axşam saat 23.05 dəqiqədə məntəqəyə Türkan şosesinə çağırış verilir. İki təcili yardım maşını həmin yere göndərilir. Lakin Türkan şosesinə çatarkən atəşə tutulurlar. Hər iki maşın zədələnir. Həkim Aleksandr Marxeyka döş qəfəsindən yaralanır və şəhid olur.

... O qan donduran, ürək üşüdən gecədən 29 il keçir. Mənə görə, Şəhidlər xiyabanında uyuyan və Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş bu şəhidlərimizin seçimi ən böyük hamrəylik və birlik nümunəsidir. Onlar həyatları bahasına bu hamrəyliklə Azərbaycanın istiqlalına yenidən qovuşmasında fədakarlıq göstərirlər. Bu gün müstəqil Azərbaycanın əhalisi Şəhidlər xiyabanına və yeri kimi baxır.

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"

Məhkəmə fəaliyyətinə dair qanunvericiliyin yeni müddəaları öyrənilir



etdiyi vurğulayıb, qanunun düzgün tətbiqində hazırkı təlimin əhəmiyyətini diqqətə çatdırıb.

Ali və Bakı apellyasiya məhkəmələrinin təlimçi-hakimləri tərəfindən yeni qanunların mahiyyəti, bununla bağlı hakimlərin üzərinə düşən vəzifələr dinləyicilərə əsəlinib. Bildirilib ki, dəyişikliklərə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması, bu zaman proses iştirakçılarına məhkəmə sənədlərinin "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə (elektron poçt, SMS, elektron kabinet və s.) dərhal çatdırılması, dövlət rüsumlarının sadələşdirilmiş qaydada elektron ödəniş sistemi vasitəsilə ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, yeni qanunvericiliklə vətəndaşların mənafələrinin təmin edilməsi, ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə bəzi kateqoriya işlərinə baxılmasının və qərarların daha tez qüvvəyə minməsinin sadələşdirilmiş məhkəmə prosedurları, habelə məhkəmə statistikasının elektronlaşdırılması və digər mühüm yeniliklərin tətbiqi təsbit olunub.

Təlimdə qanunvericiliyin yeni müddəaları dərindən təhlil olunaraq praktikada yaranacaq kazusların həlli yolları müzakirə edilib, faydalı fikir mübadiləsi aparılıb, hakimləri maraqlandıran suallara aydınlıq gətirilib.

Sonra yeni qanunların düzgün tətbiqi ilə bağlı prezentasiya keçirilərək məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında "Elektron məhkəmə" informasiya sisteminin imkanları, o cümlədən vahid məhkəmə portalı, vətəndaşların şəxsi kabinet, dövlət rüsumlarının elektron ödəniş sistemi, elektron icra sistemi və s. nümayiş etdirilib.

Dinləyicilər üçün qanunun düzgün tətbiqində böyük əhəmiyyət kəsb edən belə təlimlərin hər bir bölgədə bütün hakimlərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Əmək pensiyaları indeksləşdirilir

❑ **Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım kimi, yanvar ayı ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.**

Belə ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ilbə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.

İlkin məlumata əsasən, 2019-cu

ilin 1 yanvar tarixinə ölkədə pensiyaçıların sayı 1,3 milyon təşkil edir ki, indeksləşdirmə əsasında pensiyalarda artım onlardan təxminən 94 faizinə şamil olunacaq.

Qalan pensiyaçılara isə "Əmək pensiyaları haqqında" Qanunun 20-ci maddəsindəki qruplar, yeni dövlət qulluqçuları, hərbi qulluqçılar, xüsusi rütbəli şəxslər, millət vəkili və s. aiddir ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizmlər əsasında həyata keçirilir.

"Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq, bu ay ərzində pensiyalarla birgə, siqortaolunanların fərdi hesablarındakı pensiya kapitalla-



rının da ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilməsi gözlənilir.

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

Paşinyanın siyasətindən ermənilərin narazılığı artır

❑ **Qondarma Dağlıq Qarabağ Respublikasının başabəla parlamentariləri Paşinyana birləşərək, sabiq prezident Kəçəryanın müdafiəsinə qalxıblar. Paşinyan bu xəbəri qəzəblə qarşılayıb.**

Erməni mətbuatının məlumatına görə, Paşinyan həmin parlamentarilərin Kəçəryanı müdafiəyə qalxmalarını həzm edə bilmədiyi üçün Dağlıq Qarabağın "prezidenti" Bako Saakayanla görüşüb və ona qarşı çıxan parlamentarilərin susdurulmasını tələb edib. Ekspertlərin fikrincə, "demokratik" Ermənistanın yeni hakimiyyəti artıq erməni ictimaiyyətini özünə qarşı düşmən obrazında görür.

Rusiyalı tarix elmlər doktoru, professor Nikolay Platoşkin erməni mətbuatına verdiyi müsahibədə Paşinyanın mövqeyi ilə bağlı olduqca kəskin fikirlər

bildirmişdir. Platoşkinin sözlərinə görə, Paşinyan Ermənistanın maraqlarına arxa çevirmişdir. Platoşkin Paşinyanın seçkidə qələbədən dərhal sonra verdiyi əvvəlki bəyanatında Sarkisyan rejimini "piylənmiş donuzlar" yığını adlandırmışdı: "Erməni xalqı birləşərək qan tökmədən "donuz kimi piylənmiş hakim dairəni" zibil qutusuna göndərməyi bacardırı".

Erməni xalqı Paşinyanı Sarkisyan-dan qurtulmaq üçün hakimiyyətə gətirdi. Amma Paşinyan erməni xalqının maraqlarını davamlı olaraq tapdalamaqdadır.

Ermənistan hakimiyyətinin ABŞ və Rusiya arasında seçim etmək cəhdləri həm rəsmi Moskva, həm də Vaşinqton tərəfindən birmənalı qarşılanmır. Görünür elə bu səbəbdən də, Rusiya Paşinyanı seçim etmək üçün 3 şərtlə qarşı-qarşıya qoyub. Vaşinqton isə həmişə olduğu kimi, Rusiyanı Ermənistandan uzaqlaşdırmağa çalışır.

Xatırladaq ki, ABŞ-in Ermənistanı təyin etdiyi yeni səfir Linn Treys Rusiya və postsovet ölkələri üzrə mütəxəssisdirdir. Treys səfir təyin olunmazdan əvvəl Dövlət Departamentində Rusiya Federasiyası işləri üzrə böyük məsləhətçi vəzifəsində çalışıb.

Bu təyinat bir sıra xarici ekspertlərin fikrincə, Paşinyana ABŞ tərəfindən bir mesajdır. Görünür, rəsmi İrəvan artıq Rusiya və ABŞ arasında seçim oyununa son vermək məcburiyyətində qalacaq... Bu halda Ermənistanın Rusiyanın ciddi təzyiqi ilə üzləsəçəyi şübhə doğurmur.

Ülker FƏRMANQIZI

Dövlət Statistika Komitəsi: Ölkə üzrə pambıq tədarükü 232 min tonu ötüb

❑ **Pambıq qəbulu məntəqələrinə ölkə üzrə 232 min 231 ton məhsul təhvil verilib.**



Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. Respublika üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min

hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılıb.

Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı"nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

AZƏRTAC respublikada pambıq tədarükünə dair yanvarın 8-nə olan operativ məlumatı təqdim edir.

08.01.2019-cu il tarixə pambıq tədarükünə dair operativ məlumat

Rayonlar	Əkin sahəsi, hektar			08 yanvar tarixə pambıq qəbulu məntəqələrinə təhvil verilmişdir, ton		
	2018-ci il	2017-ci il	2018-ci il 2017-ci ilə nisbətən	2019-cu il	2018-ci il	2018-ci ilə nisbətən
Respublika üzrə cəmi	132512,0	136413,2	97,1%	232231,29	207083,07	112,1%
Ağcabədi rayonu	10000,0	9550,0	104,7%	23211,79	20428,06	113,6%
Ağdam rayonu	3100,0	3005,0	103,2%	5807,00	6178,41	94,0%
Ağdaş rayonu	3185,0	3000,0	106,2%	3746,83	3697,34	101,3%
Ağsu rayonu	2600,0	2500,8	104,0%	1964,97	2761,47	71,2%
Beyləqan rayonu	9560,0	8550,0	111,8%	21724,22	15687,81	138,5%
Bərdə rayonu	9630,0	8518,5	113,0%	25334,37	22379,85	113,2%
Biləsuvar rayonu	12000,0	11351,8	105,7%	22433,15	24762,05	90,6%
Cəlilabad rayonu	505,0	500,0	101,0%	1387,32	1000,35	138,7%
Füzuli rayonu	2100,0	2050,0	102,4%	2144,99	2126,13	100,9%
Goranboy rayonu	5000,0	5000,0	100,0%	9127,78	6953	131,3%
Hacıqabul rayonu	1300,0	1203,9	108,0%	1170,00	974,93	120,0%
İmişli rayonu	13645,0	15641,5	87,2%	18505,18	14564,86	127,1%
Kürdəmir rayonu	5030,0	4027,0	124,9%	6666,21	4971,37	134,1%
Neftçala rayonu	7000,0	11111,0	63,0%	10083,50	9052,02	111,4%
Saatlı rayonu	15815,0	17220,0	91,8%	30366,22	25748,3	117,9%
Sabirabad rayonu	13055,0	15055,0	86,7%	17194,94	18148,76	94,7%
Salyan rayonu	7055,0	7052,4	100,0%	10335,23	9271,91	111,5%
Samux rayonu	400,0	53,0	7,5 dəfə	922,60	46,47	19,9 dəfə
Tərtər rayonu	3300,0	3123,0	105,7%	8196,50	8419,1	97,4%
Ucar rayonu	2500,0	2500,0	100,0%	1708,76	2315,33	73,8%
Yevlax şəhəri	2500,0	2168,0	115,3%	5278,14	3406,86	1,5 dəfə
Zərdab rayonu	3232,0	3232,3	100,0%	4921,59	4188,69	117,5%
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi						



Dövlət Dəniz Agentliyi güclü küləklə bağlı gəmi sahiblərinə və limanlara xəbərdarlıq edib

❑ **Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinə Milli Mərkəzinə xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.**



Agentlikdən Trend-ə verilən məlumata görə, yanvar ayının 9-da günün ikinci yarısından yanvarın 10-dək gündüzədək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti saniyədə 19-24 metr, aralıq saniyədə 27-32 metr, açıq dənizdə 35 metrədək güclənəcək. Dalgaların hündürlüyünün isə 2-4 metr, daha sonra 6-8 metr olması gözlənilir.

Daxil olan məlumatlar Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.

Milli Mərkəz, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirib.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

❑ **Azərbaycan Respublikası Mərkəzi Bankı "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" adlı hədəfinin icrası ilə əlaqədar 2018/2019-cu tədris ilinin birinci yarım illiyində Bakı şəhərində yerləşən bir sıra dövlət və özəl məktəblərdə təhsil müəssisələrində uşaqların və müəllim heyətinin maliyyə savadlılığının artırılması üçün məşğələlər keçirib.**

Mərkəzi Bank məktəbəqədər və ümumtəhsil müəssisələrində məşğələlər keçirib

Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, ümumilikdə, 270 nəfəri əhatə edən məşğələlər zamanı uşaqlara maliyyə savadlılığının ümumi anlayışları – yığım, qənaət və pul haqqında ilkin fikirlər əsəlinib, milli pul nişanlarımız haqqında məlumatlanma təmin olunub. Müəllim heyətinə bu mövzuların gələcəkdə tədrisi ilə bağlı məsləhətlər verilib, müəllim və uşaqların istifadəsi üçün öyrədici materiallar paylanılıb.

Eyni dövrdə ümumtəhsil müəssisələrinin 300 şagirdi üçün də maarifləndirici dərslər təşkil edilib və bu dərslər zamanı məktəblilərə pul və pul münasibətləri, qənaət və israf, yığım, şəxsi büdcə haqqında təqdimatlar keçirilib, maliyyə savadlılığı portalından (bizimpullar.az) müxtəlif videoçarxlar nümayiş etdirilib.

Müəllimlərə portaldan tədris prosesində effektiv istifadə ilə bağlı tövsiyələr verilib və şagirdlərin biliklərinin möhkəmləndirilməsi məqsədilə öyrədici materiallar paylanılıb.

Qeyd edək ki, məktəbəqədər və ümumtəhsil müəssisələrinin şagird və müəllim heyəti iqtisadi maarifləndirmə tədbirlərində əsas hədəf qruplarından biridir və onlara istiqamətlənmiş tədbirlər gələcəkdə də təşkil ediləcək.

İranda qar çovğunu

47 kəndlə əlaqə kəsilib



❑ **İranda güclü qar çovğunu baş verib.**

Trendin məlumatına görə, Zəncan vilayətinin 47 kəndinə gedən yol bağlanıb.

Vilayətin Yol və Yol Nəqliyyatı Baş İdarəsi direktorunun müavini Cavad Yusifi deyib ki, 50 kəndin yolunu açmaq mümkün olsa da, güclü qar nəticəsində yenidən 8 rayonda 47 kəndlə əlaqə kəsilib.

Sinoptiklər qarlı hava şəraitinin davam edəcəyini bildiriblər.



İŞİD Suriyada məğlubiyyətə uğradı

Suriyadan qoşunları çıxarmaq qərarını doğru sayır: "Hərbi baxımdan İŞİD

terror qruplaşması Suriyada məğlubiyyətə uğradı".

T.Ərdoğan, həmçinin bəzi ölkələrin qruplaşmanın qalmış hissələri ilə mübarizə aparmaq adı ilə Suriyanın daxili işlərinə qarışmaq istəməsindən narahatlığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Suriyada radikallaşma üçün səbəblərin aradan qaldırılması üzrə hərtərəfli strategiya təklif edir.

□ **Türkiyə hesab edir ki, İŞİD terror qruplaşması Suriyada hərbi baxımdan məğlubiyyətə uğrayıb.**

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "The New York

Times" qəzeti üçün yazdığı məqalədə deyilir. Türkiyə lideri məqalədə qeyd edir ki, ABŞ-in

Tramp və Makron ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə ediblər

□ **ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron telefonla ABŞ qoşunlarının Suriyadan çıxarılması planını müzakirə ediblər.**

"Reuters" agentliyi Ağ evə istinadən xəbər verir ki, tərəflər, həmçinin Suriyada kimyəvi silahlardan istifadənin əleyhinə olduqlarını bildirmişlər.

Qeyd edək ki, ötən ilin dekabrında Ağ evin rəhbəri İŞİD terror təşkilatının məğlub olduğunu bildirərək ABŞ Silahlı Qüvvələri kontingentinin münaqişə zonasından çıxarılmasını əmr etmişdir.

Ağ evin məlumatında deyilir: "İki ölkə lideri İŞİD terror qruplaşmasının məhv edilməsinə ümumi sadiqliyi təsdiq edərək Suriyadakı vəziyyəti və ABŞ qoşunlarının



Suriyadan əlaqələndirilmiş şəkildə çıxarılması planını müzakirə ediblər".

Xatırladaq ki, bundan əvvəl dövlət katibi Mayk Pompeo qoşunların Suriyadan çıxarılması ilə əlaqədar müttəfiqlərin xəbərdar olduğunu bildirmişdi.

"Xalq qəzeti"



Berlin aeroportlarında tətıl

□ **Berlinin Teqel və Şönefeld hava limanlarında təhlükəsizlik xidməti əməkdaşlarının tətıl etməsi səbəbindən onlarca reys ləğv edilib və ya gecikib.**

Almaniyanın "Verdi" Həmkarlar İttifaqı aeroportların təhlükəsizlik xidməti əməkdaşlarını əməkhaqqının artırılması tələbi ilə bazar ertəsi günü şəhər təzədən tətillə başlamağa çağırırdı. Aksiya işəgötürənlər üçün ilk xəbərdarlıq olmalı idi. Tətillə irəliləyən planlaşdırıldığı kimi, yerli vaxtla şəhər saat 5-də başlamış və saat 8:45-dək davam etmişdir.

Bir çox səmərəşinlər əvvəlcədən tətillə barədə məlumatlandırılıb. Berliner

Zeitung agentliyinin verdiyi məlumata görə tətillə azı 80 reysin icrasına təsir edib. Belə ki, 50 istiqamət üzrə reyslər ləngiyib, 25 uçuş təxirə salınıb. Bununla belə, tətillə nəticə vermədiyi bildirilir.

Uçuşların təhlükəsizliyinə cavabdeh olan 23 min əməkdaşın adından danışıqları aparən "Verdi" təşkilatı iş saatlarına görə əməkhaqqının artırılmasını tələb edir.

"Xalq qəzeti"

"Sabahın alimləri" VIII Respublika müsabiqəsi üzrə 322 layihə qeydiyyatdan keçib

□ **"Sabahın alimləri" VIII Respublika müsabiqəsində iştirak etmək üçün onlayn qeydiyyat başa çatıb. Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, müsabiqədə iştirak etmək üçün 140 məktəbdən 513 şagird, 322 layihə qeydiyyatdan keçib.**

Yanvarın 10-dək müsabiqədə iştirak üçün qeydiyyatdan keçən şagirdlərin sənəd qəbulu həyata keçiriləcək. Elmi Ekspertiza Komitəsi tərəfindən layihələr yoxlanılacaq və müsabiqəyə layiq görülən layihələrin siyahısı "sabahinalimləri.edu.az" internet sahifəsində açıqlanacaq.

"Sabahın alimləri" VIII Respublika müsabiqəsi 12-14 fevral 2019-cu il tarixində keçiriləcək. Müsabiqənin keçirilməsinin



SABAHIN ALIMLERI
MÜSABIQƏSI



məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarıslara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meylli olan istedadlı şagirdlərin aşkarlanması, həmçinin yüksək elmi tədqiqat nəticələri qazanmış Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Intel

İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraqlı idən-ələ artmaqdadır. "Sabahın alimləri" müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Samirə ƏLİYeva, "Xalq qəzeti"

edir. 2018-ci ildə bu rəqəm 203 kubmetr olmaqla 2017-ci ilə nisbətən 125 faizini təşkil edib.

Qanx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 90 kubmetr olmaqla, 2018-ci il yanvarın 7-də 275 sm), Salyanda isə suyun səviyyəsində 1 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 452 sm (2018-ci il yanvarın 7-də 398 sm), Şirvanda 351 sm (2018-ci il yanvarın 7-də 275 sm), Salyanda 311 (2018-ci il yanvarın 7-də 225 sm), Bankədə 261 sm (2018-ci il yanvarın 7-də 210 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2018-ci il yanvarın 7-də 132 sm) təşkil edir.

Samirə ƏLİYeva, "Xalq qəzeti"



Məlumatda daha sonra bildirilir ki, yanvarın 07-də Kür çayının Qırçaqkəsəməni məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 135 kubmetr olmaqla 2018-ci ilə nisbətən 83 faizini təşkil

□ **2018-ci ildə Azərbaycanda 3 min ton bal istehsal edilib. Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsərov deyib. Onun sözlərinə görə, istehlak 5 min ton olub: "Ölkədə istehsal olunan bal əhalinin 65-70 faizini təmin edir".**

400 mindən çoxdur. Həmin 400 min arı ailəsinin 270 mini artıq subsidiya əldə edib". Assosiasiyanın sədri əlavə edib ki, ölkədə olan arıçıların bacarıq və bilikləri




Azərbaycanda arı ailəsinin sayı 400 mindən çoxdur

B. Həsərov bildirib ki, 2017-ci ilə nisbətən ötən il arı ailəsinin artım qeydə alınıb: "Bizdə olan statistikaya görə, ölkədə 300 min arı ailəsi var idi, ancaq subsidiya ilə bağlı identifikasiya keçirildi. Eyniləşdirilmədən sonra biz gördük ki, arı ailəsinin sayı



artırılmışdır: "Hazırda ortalama bir bal ailəsindən 10 kiloqrama qədər məhsul əldə edilir. Bu rəqəm dünya ölkələri ilə müqayisədə çox azdır. Arıçılarla müəyyən tədbirlər keçirərək bilik və bacarıqlarını artırmaqla, hər arı ailəsindən məhsuldarlıq 25-30 kiloqrama qədər arta bilər".

□ **Xəzərin Nabran, Neft Daşları və Lənkəran dəniz akvatoriyalarının səth sularında duzluluğun paylanması azalma müşahidə edilib. Bunu Trendə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.**



Xəzərin bəzi ərazilərində duzluluq azalıb

Onun sözlərinə görə, bu, Xəzər dənizi ekosisteminin kompleks tədqiqi məqsədilə "Azersky" və digər peyklerin məlumatları əsasında global iqlim dəyişikliklərinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsiri ilə bağlı bir neçə il ərzində aparılan tədqiqatlar zamanı məlum olub.

Xəzərin Lənkəran, Neft Daşları və Nabran dəniz akvatoriyalarında çoxillik (1961-2017-ci illər) müşahidə məlumatlarının təhlili göstərir ki, bu akvatoriyaların çoxillik havasının və səth

suyunun temperaturunda artım, səth sularında duzluluğun paylanması isə azalma baş verib.

Lənkəran dəniz akvatoriyasında küləyin orta illik sürətində artım, Neft Daşları dəniz akvatoriyasında küləyin orta illik sürətində 1961-ci ildən 1999-cu ilədək artım, 2000-ci ildən 2010-cu ilə kimi azalma və yenidən 2011-ci ildən 2017-ci ilədək artım, Nabran dəniz akvatoriyasında isə küləyin orta illik sürətində azalma baş verdiyi aşkar edilib.

□ **"Şolların arxivi" filmi Almaniyanın "Best Independents" festivalında "Ən yaxşı azad film" seçilib. Bu barədə film sənəni müəllifi, prodüseri Cəlaləddin Qasımov məlumat verib. Bildirib ki, film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.**

Triller janrında çəkilmiş ekran əsərinin operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nəziyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimdux, Ramiz Vəliyev, Sevdə Ələkbərova, aktyor Mətləb Ərdəbili və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollar ailəsinin həyatı üzərində qurulmuş film çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin təmsilində insan faciəsi göstərilir, eyni zaman-

"Şolların arxivi"



film
Almaniyada uğur qazandı

da, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

□ Siz deyin: vətəndaş nə zaman şikayət etməyə, yuxarı təşkilatlara müraciət etməyə başlayır? Təbii ki, əksəriyyətiniz “ona laqeydlik göstərildə” deyəcəksiniz. Tamamilə doğrudur. Çox az adam deyə bilər ki, demaqoqlar, haqsız ola-ola “haqqını” tələb edənlər də var axı. Bəli, o da var. Amma elələri cəmiyyətimizdə azlıq təşkil edir və tədricən onlar da öz səhvini başa düşür, necə dəyərlər, düz yola qayıdirlar.

rəhbərinin qəbuluna gələn vətəndaşların sayı da xeyli artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 317 nəfər çoxdur. Əslində, bunlar fərhəndirici rəqəmlərdir və onu göstərir ki, yerli icra strukturlarına, o cümlədən rəhbərliyə inam bir qədər də artır. Ötən ilin on bir ayında icra

ona görə şərh edirik ki, rayon icra hakimiyyəti rəhbərliyinin yerlərdə hansı məsələlərlə üzbəüz qaldığı barədə oxucuda təsəvvür olsun. RİH başçısının səyyar qəbullarında və görüşlərində ağ-saqqalların, ziyalıların, gənclərin və bir sözlə, bütün sosial qrupların nümayəndələrinin iştirakı təmin edilir.

...Şəmkir rayonu, yuxarıda

əkin sahələrinin suvarılmasında olan problemlər də birdəfəlik aradan qaldırıldı. Lakin dərəcə hər yerə əhatə etmir axı. Deməli, əlac qalır suvarma kanallarına, arxlara, artezi-anlara. Uzun illərdən bəri həmin su mənbələrində təmir-bərpa işləri aparılmadığına görə əhali əkin sahələrinin suvarılmasında çətinliklər çəkirdi. Elə şikayət



Məmur-vətəndaş münasibətlərində qarşılıqlı etimad



qeyd etdiyimiz kimi, respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Rayon əhalisinin də əsas məşğuliyyətini əkinçilik və bitkililik təşkil edir. Rayonun əkinə yararlı torpaq

məktublarında yazılanlar, səyyar qəbullardakı müraciətlər də bu vacib məsələlərin həlli ilə bağlı idi. Yaranmış vəziyyət nəzərə alınaraq rayonun Seyfəli zonasında 16 min 462 nəfər əhalinin yaşadığı

Yazmaq indi çox asanlaşıb. Qoca da yazır, cavan da, uşaq da, o dediyimiz “demaqq” da. İsti, rahat evində, pürrengi çay qabağında oturub yazır. Daha əvvəlki kimi qələm, kağız, zərf də lazım deyil. Bundan ötrü poçta getmək, müəyyən miqdarda pul ödəmək də unudulub. Elə ki, yazdın ya həmin anda, ya da uzağı bir-iki saat ərzində məktubuna cavab gəlir... Başqa yerləri deyə bilmərəm, hər halda, burada söhbət rayonlar arasında əhalisinin sayına və ərazisinin böyüklüyünə görə Azərbaycanda ilk üçlükdə dayanan Şəmkirdən gedir...



Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov mənim stolunun üstündəki kompüterə yaxınlaşmağımı xahiş edir və daim açıq olan rəsmi “Facebook” səhifəsini göstərir. Yazanlarla, yazılanlarla mən tanış edir. Özü də ilk dəfədir şikayət məktubları yazan şəxslər haqqında belə məmnunluqla danışan rayon rəhbəri görürəm:

– Onlar hamısı mənim dostlarıdır, – deyər Alimpaşa müəllim sanki mənim təəccübləndiyimi hiss edir. – Nöqsanımızı, çatışmayan cəhətimizi deyirlərsə, öz problemlərini yazırlarsa, deməli bu rayonu sevən, başlıcası isə biza etibar və inam göstərən insanlardır. Yazan adamdan niyə inciməliyik ki? Məktubların hamısını bir-bir oxuyuram. Həmin anda printerdən çıxarılır, dərkenar qoyularaq sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə verilir.

Bir azdan həmin şöbənin müdiri Sənan Quliyevlə söhbət edərkən deyəcək ki, bu müraciətlər rayon icra hakimiyyətinin başçısının şəxsi nəzarəti altında icra edilir və cavablandırılır. Təkcə keçən il onların sayı 300-ə yaxın olub. Təxminən yarısı sorğu, təklif xarakterli olsa da, şikayətlər də var. On bir ayda bu ünvana 32 şikayət daxil olub.

Rayonda bu “Facebook” səhifəsinin təşkili, ondan çox məharətlə istifadə olunması, əslində, ayrıca bir yazının mövzudur. Tam cəsarətlə deyirəm ki, Şəmkir bu sahədə nümunə göstərir. Təsəvvür edin ki, rayon icra hakimiyyəti başçısının səhifəsini hər gün orta hesabla 13 min nəfər izləyir. Lap bu yaxın həftələrin birində bu səhifəni dün-

yanın 54 ölkəsindən 103 min 438 nəfər izləmişdi.

Şəmkir Rayon İcra Hakimiyyəti aparatında vətəndaş üçün elə bir şərait yaradılıb ki, əlaqə, ünsiyyət, müraciət yaratmaq olduqca asanlaşıb. Aparatda 57-57 nömrəsinə zəng etməklə “qaynar xətt”, elektron poçt da fəaliyyət göstərir. Hər bir vətəndaşa mütləq yazılı cavab verilir.

Artıq aparatın hər bir məsul işçisinə belə bir fikir aşılanıb ki, müraciət edən vətəndaş nə qədər haqsız olsa da o, diqqətlə dinlənilməli, ona hərtərəfli yardım göstərilməlidir. Rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən yaradılmış əlverişli şəraitə uyğun olaraq hər bir vətəndaşın gündün istənilən vaxtı icra hakimiyyətinin başçısı, eləcə də aparatın digər məsul işçisi ilə əlaqə yaratmaq imkanı var.

Bir də var səyyar görüşlər, fərdi qəbullar... Son dörd il ərzində rayon icra hakimiyyətinin başçısı tərəfindən yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar üçün yaradılan müraciət etmək imkanı nəticəsində uzun illərdən bəri yığılıb qalmış problemlərin əksəriyyəti həllini tapmış və bir sıra məsələlərin həlli istiqamətində işlər davam etdirilir.

Yola saldıqımız 2018-ci ildə də belə olmuşdur. Vətəndaşları narahat edən bir sıra problemlər diqqətlə araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. İcra hakimiyyəti başçısı aparatına 2269 (əvvəlki ilin eyni dövrünə nisbətən 84 ədəd az) müraciət, o cümlədən 1645 ədəd ərizə, 619 ədəd şikayət və 5 ədəd təklif daxil olmuşdur.

Eyni zamanda, rayon




hakimiyyəti başçısının rayonun ayrı-ayrı yaşayış məntəqələrində 48 səyyar qəbulu və Şəmkir şəhərində 4 məhəlli görüşü olub. Bu qəbul və görüşlərdə 12 min 868 nəfər rayon sakini iştirak edib. Səyyar qəbul və görüşlərdə vətəndaşlar tərəfindən 280 təklif irəli sürülüb. Təkliflərin 32-si kəndarası yolların təmirinə, 59-u suvarma məsələlərinə, su kanallarının, subartezian quyularının təmirinə və kanalizasiya şəbəkəsinin qurulmasına, 36-sı torpaq, 22-si məktəb təmiri məsələlərinə, yeni bağça binasının tikintisinə, 10-u idman meydançasının təmirinə və digər məsələlərə həsr olunub. Həmin təkliflərin 238-i həll edilmiş, 42-nin icrası ilə bağlı işlər görülür. Qaldırılan məsələləri xırdalığına qədər

sahələrinin 53 min hektardan çoxu suvarılan torpaqlardır.

Əvvəllər suvarmada problemlər çox idi. Elə ki, Şəmkirçay dərəyəçəsi istifadəyə verilib, rayonun əksər hissəsində

ərazini su ilə təmin edən, uzunluğu 24 kilometr olan “Kotarıç” arxı, Zəyəm Cırdaxan-İrmaşlı-Şiştəpə kəndlərini əhatə edən 25 kilometrlik 8 Mart kanalı əsaslı təmir edilərək əhalinin istifadəsinə ver-



Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqa bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamağıdır, kobudluğa, yekəxanılığa yol verilməməlidir. Bəzi hallarda yekəxanılıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təbəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



lib. Çınarlı qəsəbəsini su ilə təmin edən, uzunluğu 5 kilometr olan “Açırx” da da təmir işləri aparılır.

Rayonun şimal-qərb bölgəsində yerləşən 38 min nəfər əhalinin yaşadığı Zəyəm Cırdaxan, Sabirkənd, Düyərli, İrmaşlı kəndlərinin və Zəyəm qəsəbəsini su ilə təmin edən, uzunluğu 23,7 kilometr olan Alıbəy kanalında təmir-bərpa işlərinə başlanılmışdır.

Su itkisini azaltmaq məqsədilə kanalın Zəyəm çayından başlanan hissəsindən – 7 kilometrlik bir məsafədən daxili imkanlar hesabına dəyəri 1 milyon manatdan çox olan xətt çəkilmişdir.

Digər bir məqamı da diqqətə çatdırmaq istəyirəm. İki gün əvvəl rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində icra hakimiyyəti başçısının yanvar ayında keçirəcəyi səyyar görüşlərin cədvəli verilib. Əksəriyyəti yuxarıda adları çəkilən kəndlərdir. Bilirsiniz niyə belədir? Səyyar görüşlərdə qaldırılan problemin həllinə rayon rəhbəri əgər söz veribse, onu nəyin bahasına olursa-olsun, həyata keçirir. Hətta bu iş müəyyən səbəblərdən çox yox, iki-üç ay ləngiyirsə, o, həll olunmayanadək başçı həmin kəndə getməyi özünə rəva bilmir. Bax, budur Şəmkirdə məmur-vətəndaş münasibətlərində yaranan qarşılıqlı inam, etibar, dövlətə və dövlətçiliyə sədaqət hissinin bariz nümunəsi!

İşlədiyi dörd il müddətində icra hakimiyyətinin başçısı Şəmkirə müəyyən yeniliklər gətirib. Qəzetimizdə gedən yazılarda bu barədə vaxtaşırı məlumat vermişik. Amma bu rayonda ən böyük, daha qabarıq hiss edilən yenilik insanlara, vətəndaşlara olan münasibət, vəzifə sahibi ilə vətəndaş arasında səddin götürülməsidir. Bilirsiniz, zavodlar, fabriklər də açdırmaq olar, yollar

saldırmaq, məktəblər, səhiyyə ocaqları tikdirmək də mümkündür. Lakin bütün bunlar insana olan fərdi, isti, doğma münasibətin yanında heç nədir. Əgər rayon rəhbəri şəhid anasının dərindən şərik olub onun allərindən öpürsə, fiziki məhdudiyyəti olan bir istedadlı gənci daha da ruhlandırmaq üçün onun əl arabasına tərəf əyilib “onun boyda olursa”, hər hansı bir şəkildə əsgərlərlə qol tutub “yallı” gedirsə, inanın o, adamların gözündə daha da ucalır.

Şəmkir elə bir yerdir ki, diqqət, qayğı, ehtiram onlara hər bir maddi yardımdan irəlidir. Onsuz da bu yerlərin adamları, necə dəyərlər, çörək qazanmağın yolunu bilir, tənbəl deyillər, torpağı boş buraxmazlar. Az adam tapılar ki, həyatında azı iki sot istixanası olmasın. Bu gün rayonda istixanaların ucu-bucağı görünür, onların ümumi sahəsi 1000 hektarı keçib və hər gün də artır. Rusiyanın, digər MDB ölkələrinin bazarlarında Şəmkirin pomidorunu, xiyarını, digər məhsullarını heç yərə düşməyə qoymurlar. Baxmayaraq ki, onların qiyməti digər xarici ölkələrdən gətirilən oxşar məhsullardan bir neçə dəfə bahadır. Çünki dadı var, keyfiyyəti var...

Rayon icra hakimiyyətinin başçısı özü vaxtaşırı bu təsərrüfatlara baş çəkir, adamlara dəstək olur, onları torpaqdan daha səmərəli istifadə etməyə çağırır. Kömək də ki, öz yerində.

Bəle bir deyim var: “Sən bir addım yaxınlaş, mən on addım yaxınlaşacağam”. Şəmkirin bugünkü uğurları məhz bu yanaşmanın sayəsində əldə edilir. Vəzifə sahibi ilə sıradı vətəndaş arasında sədd çoxdan götürülüb. Bunu Şəmkirə yolunuz düşsə, hər biriniz görə bilərsiniz.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Saatlı Rayon İcra Hakimiyyəti

2019-cu ildə rayonda yolların əsaslı təmirinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Yolların əsaslı təmiri işlərinin satın alınması.
İştirak haqqı 400 manatdır.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Əlaqələndirici şəxs: Bəyim Quliyeva, telefon - (02128-5-25-02), ünvan - Saatlı şəhəri, H.Əliyev meydanı.
Saatlı YXO
H/h- AZ39 000000000000002514532
VÖEN- 6700012601
Bank- “Kapital Bank”ın Saatlı filiali

Kod- 200598
VÖEN- 9900003611
M/h- 0137010001944
S.W.I.F.T.B.I.K. ALIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 11 fevral 2019-cu il saat 17.00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə

və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
- iddiaçıların son bir ildeki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildeki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçıların tender təklifləri Azərbaycan dilində olmalıdır.
İddiaçılar tender təklifini və bank zəmanətini 19 fevral 2019-cu il saat 17.00-dək Saatlı şəhəri, H.Əliyev meydanında yerləşən Saatlı Rayon İcra Hakimiyyətinin tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri Saatlı Rayon İcra Hakimiyyətində 20 fevral 2019-cu il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Saatlı RİHB-in Saatlı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə küçə və səkilərin abadlaşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Küçə və səkilərin abadlaşdırılması işlərinin satın alınması.
İştirak haqqı 200 manatdır.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Əlaqələndirici şəxs: Mətləb Hüseynov, telefon - (02128-5-34-06), ünvan - Saatlı şəhəri, Q.Qarayev küçəsi 5.
Saatlı YXO
H/h- AZ39 000000000000002514532
VÖEN- 6700012601
Bank- “Kapital Bank”ın Saatlı rayon filiali

Kod- 200598
VÖEN- 9900003611
M/h- 0137010001944
S.W.I.F.T.B.I.K. ALIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 11 fevral 2019-cu il saat 17.00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə

yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;

- iddiaçıların son bir ildeki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildeki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçıların tender təklifləri Azərbaycan dilində olmalıdır.
İddiaçılar tender təklifini və bank zəmanətini 19 fevral 2019-cu il saat 17.00-dək Saatlı şəhəri, Q.Qarayev küçəsi 5 nömrəli ünvanda yerləşən Saatlı RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri Saatlı RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 20 fevral 2019-cu il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Xarici xəbərlər

Böyük Britaniya

"Jaguar"da texniki qüsurlar aşkarlanıb



Böyük Britaniyanın "Jaguar Land Rover" şirkəti Çin bazarında satılmış 68 min 828 avtomobili texniki qüsurlara görə geri çağırıb. Bildirilir ki, həmin avtomobillərin mühərrikindəki diyrəkli val vaxtından əvvəl aşınır və sıradan çıxır. Qeyd edilir ki, geriçağırılma 2009-2016-cı illərdə istehsal olunmuş "Discovery 4" və "Range Rover Sport" modellərinə şamil olunur.

Xəbəri "Mir24" verib.

Portuqaliya

Ən yaxşı maliyyə naziri

Portuqaliyanın maliyyə naziri Mariu Sentenunu 2018-ci ildə Avropanın ən yaxşı maliyyə naziri seçilib. Məlumatla görə, onun fəaliyyəti dövründə Portuqaliyada 2013-cü ildə qeydə alınmış 17 faiz səviyyəsindəki işsizlik azalaraq 7 faizdən aşağı düşüb.

Məlumatı "Financial Times" yayıb.



Yaponiya

Mavi tuna 3,1 milyon dollara satılıb



Tokioda hər il Yeni il bayramından sonra keçirilən ənənəvi mavi tuna balığı hərracında bu il 278 kiloqramlıq balıq 333,6 milyon yenə (3,1 milyon dollara yaxın) satılıb. Balığı "Susi Dзамmay" restoranlar şəbəkəsi alıb. Restoranlar şəbəkəsi bu balığı almaqdan məmnun olduğunu bildirib.

Qeyd edək ki, Yaponiyada Yeni il bayramında iri balığın yüksək qiymətə satılması yaxşı əlamət hesab edilir.

Xəbəri "Jiji Press" verib.

Səudiyyə Ərəbistanı

Qadınlara stüardessalığ icazəsi



Son zamanlar bir sıra iklərə imza atan Səudiyyə Ərəbistanında daha bir yenilik tətbiq olunacaq. Bildirilir ki, ölkənin ilk qadın stüardessaları bu ayın sonuna kimi "Flynas" aviashirkətinə məxsus səmşin təyyarələrində fəaliyyətə başlayacaqlar.

Onların geyimi ölkənin ənənələrinə uyğun olacaq. Məlumatı "Business Insider" yayıb.

İspaniya

Brahim Dias "Real"a keçib

Madridin "Real" klubu qış transfer pəncərəsində ilk keçidini reallaşdırıb. Bildirilir ki, gənc futbolçu "Mançester Siti"dən 17 milyon avroya transfer edilib. 19 yaşlı hücumçu ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb. Müqavilənin şərtlərində 7 milyon avroluq bonus da yer alıb. Diasın illik məvacibi 3,5 milyon avro olacaq.

Xəbəri "Futbol.ua" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

AZAL Almatıya birbaşa aviareyslərə başlayacaq

☐ "Azərbaycan Hava Yolları" (AZAL) cari ilin 2 aprel tarixindən etibarən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

AZAL-ın reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri ekonom sinif, komfort-klub və biznes sinif konfigurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalından olacaq.

Almatı Qazaxıstanın "cənub paytaxtı" adlanır. Şəhər gözəl Alatau dağlarının ətəyində yerləşir. Eyni zamanda, şəhərin özü geniş yaşıllıqlardan ibarətdir. Almatı gözəl istirahət və əyləncə

üçün zəruri olan hər şeyə malikdir.

Biletləri AZAL-ın kassalarında, aviashirkətin rəsmi agentliklərində və www.azal.az saytında əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrə qeyd olunmalıdır.

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviashirkətin www.miles.azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı



olmayan şəxslərə http://ff2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçmək təklif edilir.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

Elektron poçt: callcenter@azal.az

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün).

AZAL Miles bonus proqramına dair sualları azalmiles@azal.az ünvanına, yaxud www.azal.az saytında doldurulmuş əlaqə forması vasitəsilə göndərmək olar.

"Xalq qəzeti"

Fransada razılaşdırılmamış nümayişlərin iştirakçılara qarşı cəza sərtləşdirilir



☐ Fransanın Baş naziri Eduard Filipp bəyan edib ki, hakimiyyət orqanları ilə razılaşdırılmamış nümayişlərin iştirakçılara qarşı cəza tədbirlərini sərtləşdirmək lazımdır. Məlumatı "İnterfaks" verib.

"Biz nümayişlərdə iştirak hüququnu qoruyub saxlama-

lıyıq, bununla bərabər, bu sahədəki qanunları pozanlar

cəzalandırılmalıdır", – deyə Filipp milli televiziya ilə çıxışında bəyan edib.

Onun sözlərinə görə, hökumət sanksiyalaşdırılmamış nümayişlərdə iştiraka, eləcə də hazırlanan etiraz aksiyaları haqqında məlumat verməkdən imtina və bu tədbirlərə qapalı üzlə qatılmağa görə cəza tətbiq edilməsini dəstəkləyəcək.

Bundan əlavə, hakimiyyət orqanları etiraz aksiyaları zamanı vurulmuş maddi zərərin vergi ödəyiciləri deyil, "sakitliyi pozanlar" tərəfindən ödənilməsinə təmin edəcək.

O, əlavə edib ki, hökumət "sarı jiletli"nin növbəti aksiyaları zamanı təhlükəsizliyi təmin etmək üçün 80 min nəfər cəlb etməyi planlaşdırır.

Xarici KİV xatırladı ki, Filippin bəyanatı "sarı jiletli"nin nümayişə başlamasından iki ay sonra səslənib. Etiraz aksiyaları 2018-ci ilin noyabrından bəri hər şənbə günü keçirilir. İştirakçıların fikrincə, məqsəd sadəcə vətəndaşların problemlərini həll etməyə çalışmayan hökumətin siyasətindən narazılıq ifadə etməkdir.

Fransa DİN-in məlumatına görə, keçən şənbə keçirilmiş növbəti aksiyada 50 minə qədər insan iştirak edib. Bu, Yeni il ərəfəsində keçirilmiş aksiyada iştirak edənlərdən xeyli çox olsa da, nümayişlərin ilk vaxtında olduğundan az olub.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Avropada güclü qar çovğunları, Rusiyada anomal şaxtalar

☐ Avropada güclü qar çovğunları hökm sürür. Yunanıstana gələn "Sofiya" siklonu isti havanı şaxtaya çevirib. Hazırda Yunanıstanda 19 dərəcə şaxta var. Üç nəfər soyuğun qurbanı olub. Nəqliyyatın hərəkəti iflic olub. Onlarca aviareys təxirə salınıb.

Avstriyada isə Alp dağlarında 4-cü dərəcəli təhlükə elan edilib. Dağ kurortları bağlanıb. Xizəksürmə qadağan edilib. Almaniya da qar çovğunu çoxlu avtomobil qəzalarına səbəb olub. Rusiyanın mərkəzində və bir neçə əyalətində anomal şaxtalar hökm sürür. Samarada, Ulyanovskda və Orenburqda 28

dərəcə şaxta qeydə alınıb. Moskvada isə gecə 19, gündüz 11 dərəcə şaxta olub. Sinoptiklərin proqnozuna görə, bu gün Rusiyanın mərkəzində havalər daha da soyuyacaq.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

✓ 2018-ci il fevralın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən Məmmədzadə Xasay Məcid oğlunun adına verilmiş dövlət qulluquna qəbul edilməsini təsdiq edən 1200 nömrəli BA4 kateqoriyalı şəhadətnamə itdiyi üçün etibarsız sayılır.

Hava proqnozu

Yanvarın 9-da

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə aralıq yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Aralıq güclənən cənub-qərb küləyi əsəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru aralıq şiddətlənəcəyi gözlənilir. Gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 754 mm cive sütunundan 764 mm cive sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. ☐ Naxçıvan Muxtar Respublikasında şəhər və gündüz bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 7-11 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. ☐ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Ləçin, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gündüz bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. ☐ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi

yerlərdə yağış yağacağı gözlənilir. Şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. ☐ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. ☐ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və şəhər ayrı-ayrı bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. ☐ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Dağlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3-5, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Allah rəhmət eləsin

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollektivi ölkənin Əlcəzairdəki fəvqəladə və səlahiyyətli səfiri Məhirdin Əliyevə qardaşı

ZAHİR ƏLİZADƏNİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Professor Mubəriz Səfərov Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Vəqif Şadlinskiyə qardaşı

AZƏR ŞADLİNSKİNİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Azərsu" ASC-nin rəhbərliyi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Ağalar Vəliyevə əzizi

ZAHİR ƏLİZADƏNİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

"Azərsu" ASC-nin rəhbərliyi

MAHMUD QULİYEVİN

vəfatından kədərli olduğunu bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Xalq qəzeti" baş redaktorunun birinci müavini Qüdrət Piriyev Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vəqif Şadlinskiyə qardaşı, ATU-nun ümumi cərrahiyyə kafedrasının dosenti

AZƏR ŞADLİNSKİNİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Danimarkada süni adalar salınacaq



☐ Danimarkanın paytaxtı Kopenhagenə 9 yeni süni ada yaradılacaq. Bu barədə "Euronews" agentliyi məlumat yayıb.

Mənbə yazır ki, Danimarka hökuməti Kopenhagen sənaye rayonunun genişləndirilməsi və ölkə iqtisadiyyatına yeni investisiyaların cəlb olunması məqsədilə süni adaların yaradılması planını dəstəkləyib.

Plana əsasən, yeni layihə 3 milyon kvadratmetr ərazini əhatə edəcək və tikinti quruculuq işlərinə təqribən 380 müəssisə cəlb ediləcək. Layihə çərçivəsində 12 min iş yeri yaradılacaq ki, bunun sayəsində də iqtisadiyyat 8 milyard dollardan çox artacaq. Bu, Danimarkada ümumi daxili məhsulun 2,5 faizinə bərabərdir.

Bildirilir ki, məişət tullantılarından bioqaz istehsal etmək, çirkab sularını təmizləmək və külək dəyirmanlarının ekoloji təmiz enerjisini toplamaq üçün adalardan birində zavod inşa ediləcək. Digər adalarda isə sənaye şirkətləri üçün yerlər açılacaq.

2022-ci ildə start götürəcək layihənin 2040-cı ildə tamamlanması nəzərdə tutulur.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2019-cu il ərzində aylar üzrə "AZƏRTAC" publik hüquqi şəxsə aid müxtəlif dillərdə fəaliyyət göstərən veb layihələrə, proqram təminatlarına, serverlərə, audio və videostudiyaya texniki və internet xidmətinin göstərilməsinin satın alınması üçün təkliflər sorğusu həyata keçirir.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 14 yanvar 2019-cu il saat 17.00-a qədər qəbul olunur. İddiaçıların təklif zərfləri 15 yanvar 2019-cu il saat 11.00-da "AZƏRTAC"-ın inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Maraqlanan təşkilatlar 493 – 74 – 62 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Bakı şəhəri, Bülbül prospekti 30, 6-cı mərtəbə, 616-cı otaq.

Tender komissiyası

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 6809

SİFARİŞ 72

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00